

Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın qanunvericiliyin təkmilləşdirilməsi üzrə ad hoc İşçi qrupunun (bundan sonra “İşçi qrup”)

REQLAMENTİ

I. İşçi qrupun mandatı

1. Ad hoc İşçi qrupu Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın (bundan sonra “Komissiya”) 31 yanvar 2005-ci il tarixli qərarı ilə həmin Komissiyanın tərkibində yaradılmışdır.

2. İşçi qrupunun mandatı “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların və digər bu səviyyəli sənədlərin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası qanunvericiliyinin, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin inkişaf etdirilməsi və beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilməsi istiqamətində fəaliyyəti əhatə edir.

3. İşçi qrupu öz fəaliyyətini aşağıdakı formalarda həyata keçirir:

3.1. Komissiyanın və İşçi qrupunun təşəbbüsü ilə Azərbaycan Respublikası qanunvericiliyinin təhlili əsasında korrupsiyanın qarşısının alınmasına və ona qarşı mübarizənin səmərəliliyinin təmin olunmasına yönəlmiş qanun layihələrinin hazırlanması;

3.2. Komissiya tərəfindən İşçi qrupuna təqdim olunmuş qanun layihələrinə və digər məsələlərə baxılması və rəy verilməsi, qanun layihələrin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması.

3.3. İşçi qrupu tərəfindən hazırlanmış və ya İşçi qrupuna təqdim olunmuş qanun layihələrinə və digər məsələlərə dair qrupun rəy və təkliflərinin əsaslandırılması.

4. İşçi qrupu bu Reqlamentin 3-cü bəndində nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsini təmin etmək məqsədi ilə, bir qayda olaraq, azı 3 nəfərdən ibarət Layihə qrupları yaradır.

II. İşçi qrupunun fəaliyyət prinsipləri

5. İşçi qrupun üzvləri qrupun mandatına aid olan məsələlərlə bağlı bərabər hüquqlara malikdir və bərabər vəzifələr daşıyırlar.

6. Komissiya tərəfindən İşçi qrupuna təqdim edilən və ya Layihə qrupları tərəfindən hazırlanmış qanun layihəsi və başqa sənədlər qrupun bütün üzvlərinə təqdim olunur.

7. Təqdim olunduğu gündən ən gec 10 iş günü müddətində İşçi qrupun üzvü qanun layihəsinə və digər sənədlərə dair şərhlərini, təklif və qeydlərini qrupun digər üzvlərinə yazılı şəkildə təqdim edir.

8. Qrup üzvlərinə təqdim olunduğu gündən ən gec 15 iş günü müddətində Qanun layihəsi və başqa sənədlər, habelə həmin məsələlərə dair qrup üzvlərinin şərhləri, təklif və qeydləri İşçi qrupun iclasında müzakirə olunur. Müzakirələr nəticəsində İşçi qrupunun mövqeyini əks etdirən qərar qəbul edilir.

9. Müzakirə olunmuş məsələyə dair qrup üzvləri xüsusi rəyde qala bilərlər. Xüsusi rəyde qalan qrup üzvlərinin sayı 3 nəfər və ya daha artıq olduğu təqdirdə, onlar özlərinin birgə rəyini və ya onların mövqeyini ifadə edən alternativ layihəni və müvafiq əsaslandırmanı qrupun iclasından ən gec 5 iş günü müddətində İşçi qrupun rəhbərinə təqdim edirlər. İşçi qrupun rəhbəri xüsusi və (və ya) birgə rəyi, alternativ layihəni qrupun qəbul etdiyi layihə ilə birgə Komissiyaya təqdim edir.

10. İşçi qrupunun fəaliyyəti ilə bağlı sənədlər Komissiyanın müvafiq saytında yerləşdirilir.

11. İşçi qrupu özünün fəaliyyəti barədə 6 ayda bir dəfə məruzə hazırlayır. Məruzə İşçi qrupun qərarı ilə qəbul edilir və qrupun rəhbəri tərəfindən Komissiyaya təqdim olunur.

III. İşçi qrupun fəaliyyətinin təşkili qaydası

12. İşçi qrupunun mandatına aid olan məsələlərə onun iclaslarında baxılır. İşçi qrupunun iclasları ayda ən azı bir dəfə keçirilir.

13. İşçi qrupun iclasını işçi qrupun rəhbəri aparır.

14. İşçi qrupun iclası onun üzvlərinin ən azı üçdə ikisi iştirak etdikdə səlahiyyətli sayılır və keçirilə bilər. İşçi qrupun

iclası haqqında qrup üzvünə iclas gününə ən azı 5 iş günü qalmış məlumat verilir.

15. İşçi qrupun üzvünün qrupun iclaslarında iştirakı məcburidir. İşçi qrupunun üzvü iclasa gələ bilməyəcəyi təqdirdə, bu barədə İşçi qrupunun rəhbərinə və ya Komissiyanın Katibliyinə məlumat verməlidir. İşçi qrupun iclaslarında üzürsüz səbəbdən ardıcıl olaraq üç dəfədən artıq iştirak etməyən üzvün qrupdan kənarlaşdırılması ilə bağlı İşçi qrupun rəhbəri Komissiyaya müraciət edir.

16. İşçi qrupun iclasları açıq keçirilir. İşçi qrupunun iclaslarında dəvət olunmuş beynəlxalq və yerli ekspertlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edə bilərlər.

17. İşçi qrupu iclasda müzakirə etdiyi məsələlərə dair qərarlar qəbul edir. İşçi qrupun qərarları qrupun iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İşçi qrupun rəhbəri axırncı səs verir. Qərar qəbul edilərkən səslər bərabər bölündükdə, İşçi qrupun rəhbəri həlledici səs hüququna malikdir. İşçi qrupun üzvü qrupun qəbul etdiyi qərarla razılaşmadıqda, xüsusi rəylə çıxış edə bilər. Xüsusi rəy qrupun qərarına əlavə edilir və bu barədə məlumat protokolda qeyd olunur.

18. İşçi qrupunun bütün iclasları protokollaşdırılır. Protokol işçi qrupunun rəhbəri tərəfindən imzalanır.

IV. İşçi qrupun fəaliyyətinə rəhbərlik

19. İşçi qrupun rəhbəri onun fəaliyyətinə rəhbərlik edir və qrupun işinin təşkil olunmasını təmin edir. İşçi qrupun rəhbəri onun üzvləri sırasından qrup üzvləri tərəfindən sadə səs çoxluğu ilə seçilir.

20. İşçi qrupun rəhbəri:

20.1. İşçi qrup üzvlərinin və Layihə qruplarının fəaliyyətini əlaqələndirir;

20.2. İşçi qrup üzvləri və Layihə qrupları arasında iş bölgüsü aparır;

20.3. İşçi qrupun fəaliyyətinə və işinin təşkilinə aid məsələlərlə bağlı Komissiyaya və onun Katibliyinə müraciət edir;

- 20.4. İşçi qrupa yeni üzvlərin dəvət edilməsi ilə bağlı Komissiyaya müraciət edir;
- 20.5. İşçi qrupun fəaliyyəti barədə Komissiyaya və digər qurumlara məlumat verir;
- 20.6. İşçi qrup adından çıxış edir və onu təmsil edir;
- 20.7. İşçi qrupun iclaslarının gününü və saatını təyin edir;
- 20.8. İşçi qrup üzvlərinin ona həvalə etdiyi digər səlahiyyətləri həyata keçirir.